

General-polkovnik:

"Qarabağdakı hərbi xunta rejimi
dünyaya təhdid yaradır!"



"Qarabağdakı hərbi
xunta rejimi yalnız
Azerbaycanla qarşı
deyildi, məyqasə Qafqaz
bölgesini de aşan öz
cınayatkar emməri ilə
bütünlükle dünyaya
təhdid yaradırdı".

Adalet.az xəber verir ki, buna Azərbaycan Tehlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuatda dərc olunan meqaləsində qeyd edib.

"Tam əminlikle demek olar ki, Azerbaycan Qarabağda cınayatkar rejimi məhv etmək qlobal tehlikəsizlik sistemine çox mühüm töhfə verib", - o bildirib.

R.Usubov qeyd edib ki, 2020-ci ilin 10 noyabrında Ermenistanın təslimlik aktını imzalaması və bu ilin 20 sentyabrında antiterror tədbirlərinin uğurla başa çatması ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi tehlikəsizlik strategiyası başlıca hədəfənin çatdırıcı və mühüm mərhələsini yekunlaşdırırdı.

Hər kəs ədalətli olacaq



ADALET

Qurucusu:
Adil Mirbaşayev

Ictimai-siyasi, hüquq qəzeti

Qəzet 1990-cı ilin
iyulundan çıxır

№ 39 (6032) 13 oktyabr 2023-cü il

Qiyməti 40 qəpik

www.adalet.az

QARABAĞDAKİ ŞƏHƏRLƏRİN HAMISI İLHAM ƏLİYEVİN ŞƏHƏRLƏRİ DEYİLMİ?!

Mübahisə gedir ki, Qarabağda İlham Əliyevin adına bir şəhər salınır. 200-300 ilik bir işgali sonlandırmış bir Şəhərdə kimi Qarabağda bütün şəhərlər eley ilham Əliyevin şəhərləridir. İşğaldan azad edilmiş 14 şəhərin hamisi onun adıdır, onun şəhərləridir. Yeni mübahisə etmeye dəyməz.



Milli Məclisin xüsusi icası: Bəyanat qəbul edildi

Milli Məclisin xüsusi icası keçirilib.

Adalet.az xəber verir ki, icasıda İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Bəyanat mütəzakirəye çıxırlar. Milli Məclis İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edilib. Bəyanatı deputat Hikmet Babaoğlu səsləndirib. Bəyanatda Prezident İlham Əliyevin 20 ilik fealiyyəti müddətindən əldə edilən nüvyyətləri diqqət qatdırıb. Bəyanat 93 səslə qəbul edilib.



ABŞ GÜC SAHİBİDİR, SÖZ SAHİBİ DEYİL



ABŞ-nin dövlət katibi Antoni Blin-Krebs İsrailə gəlib. Baş nazir Benyamin Netanyahu ilə görüşüb. Sabah da Fələstin dövlətinin rəhbəri Mahmud Abbasla görüşəcək. ABŞ bombardman eləməyi bilir, dağıtmayı bilir. Yeni gürcü var. Ölkələri bir-biri ilə vuruşdurmayı bilir. Yeni söz sahibi deyil. ABŞ-i eşidən yoxdur. 30 il ATƏT-in Minsk qrupunun həmsəndi oldu, na qəlet elədi ki, indi de na qəlet edə bileyər.

İndi söz sahibi Türkiyədir, Rusiyadır. Onları konuşlaşdırılsalar israilde sülhə nail ola biləmeyecekərlər.

Ağdamda Qarabağ Universiteti tikiləcək

"Qarabağ Universitetinin modeli hazırlanır". Adalet.az xəber verir ki, buna elm və təhsil naziri Emin Əmrullayev Tibb Təhsili üzrə Beynəlxalq Konfransda deyib.

O bildirib ki, bu universitet üçün kifaiyyətli təhsilinə təsdiq olunmalıdır. "Bütün təhsilin verilməsinə istəyib". Nazir, hemçinin qeyd edib ki, tibb təhsilinin coğrafiyası genişləndirilməlidir:

"Önənəvi olaraq tibb sadəcə bəri təhsil müəssisəsindən verilir. Hesab edirəm ki, bəsəndə universitetlər arasında mübadiləni təmin etmək mümkündür. Xüsusən isə texnologiya sahəsində bəməbadilə dəha məqsədən yoxsun olardı". Nazir eləverib ki, tibb təhsilinin beynəlxalq təcrübələrə uyğunlaşdırılmasına ehtiyac var və nazirlik bu istiqamətdə təkliflərə açıqlırdır.

Vilayət Eyvazov vətəndaş qəbulu və sira baxışı keçirdi



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təpşirinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayet Eyvazov Məsali Rayon Polis Şöbəsinə növbəti vətəndaş qəbulu keçirilib.

Adalet.az xəber verir ki, nazir evvələrə Masallı rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsinə ziyarət edərək əziz xatirəsini etiramlı yad edib. Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Masallı, Yاردımlı, Lerik, Astara, Lenkeran şəhər və rayonlarından qəbulu olan 95 vətəndaşın müraciətinin dinleyən nazir onların problemlərinin həlli üçün Nazirliyin idadiyyəti baş idarə ve idarə reislərinə təşəkkür edib. Müraciətlərin əksəriyyəti yerindən hell edilib.

Baş prokuror: "Gəncəni rakətla vuranların bəziləri həbs olunub"



"Gəncənin Vətən mühərbi dövründə Ermənistən silahlı qüvvələri torəfindən rakətla vurulmasından 3 il ötür. Bu cinayəti edənlərin azərbaycanlılarla qarşı dincinələrin tərəfdən təsdiq ediləcək".

Adalet.az xəber verir ki, buna Baş prokuror Kamran Əliyev Gəncədə jurnalistlərə açıqlamaında deyib. Baş prokuror bildirib ki, hazırda onlar arasında istintaq herəketləri aparılır: "Bu, hadisələrin ildönümü ərefəsində təsdiq edilir. Həm Birinci Qarabağ mühərbi, həm de Vətən mühərbi dövründə, dəha sonra isə atəşkəs dövründə azərbaycanlılarla qarşı təredilən cinayətlərə bağlı cinayət işləri açılıb. Herbi Prokurorluğun, Baş Prokurorluğun da Dövlət Təhlükəsizliyi Xidmətindən bu cinayət işləri üzrə istintaq herəketləri aparılır".

Elsad Hacıyev: "İşğaldan azad olunan ərazilər narkotik tranzitini üçün istifadə olunurdu"



"İşğaldan azad olunan ərazilər narkotik tranzitini üçün istifadə olunurdu".

Adalet.az xəber verir ki, buna Daxili İşlər Nazirliyinin Metbuat xidmətinin reisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib. "Həzirdə ekspertlər davam edir. Ekspertlərin nəticələrindən sonra bir çox məqamlar aydınlaşdırılacaq. Narkotik plantasiyalarndakı en diqqətənən məqamlardan biri ərazidə göçəti məntəqəsinin olmasına dair. Bunun terrorçuların əzizəsi məsahidə edildi", - o vurğulayıb.

FƏLƏSTİN-İSRAIL MÜHARİBƏSİ BİZİM SOSIAL ŞƏBKƏLƏRDƏ


Her bir müharibə qorxuludur ve cinayətlər, indiki de haqşız müharibədir. Bir müharibə başlığıb Fələstində İsrail arasında, çox qəribər ki, bida de sosial şəbəkələrdə insanlar bölnüblər iki yerdə, şəhərlərdə də, filanda da. Bir tərəf İsrailin, bir tərəf Fələstindən tərefi tutur.



İsrail en ağır günlərdə bizim yanımızdaydı və müharibəmizdən ne qədər yəhudi vuruşub, hətta Milli Qəhrəman da var yəhudişən içində. Amma fələstiniyilər ermənilərə öpüşür, deyirdilər ermənilər bizim qardaşımızı. İndi Türkiye Allahın kəməliy ilə İsrailə Fələstiniyilər axırısanlıqdan istifadə edir. Bir tərəf İsrail, bir tərəf Fələstindən tərefi tutur.

İsrail en ağır günlərdə bizim yanımızdaydı və müharibəmizdən ne qədər yəhudi vuruşub, hətta Milli Qəhrəman da var yəhudişən içində. Amma fələstiniyilər ermənilərə öpüşür, deyirdilər ermənilər bizim qardaşımızı. İndi Türkiye Allahın kəməliy ilə İsrailə Fələstiniyilər axırısanlıqdan istifadə edir. Bir tərəf İsrail, bir tərəf Fələstindən tərefi tutur.

MƏMMƏD ARAZ



KİMLİYİM,
NƏÇİLİYİM...

Qəfil düşdüm bad taleyin kəməndində mən, Axır dönüb bu halımla barışan oldum. Daha təqib biçinində az itilənəm, Dib bucaqda beli bükük, Lülesi donuq, - Hörümçəya bağışladım ov tüfəngimi. Günün çoxu yuxuludur ev telefonu, Yox, ürəyim, daş qulazla ötər dərə, Qəm üstü sevincini hörməyi bacar. On cərgədən son cərgəye adlayib hərdən Görünmayan məqamları görməyi bacar. Öz vaxtında ayırmadın şahını sardan, Az qoşmadın boş xaralar şəhənə dastan. Qarınqış, sıqırçına meylimi sallam, Ürəyimde yuva qurmaz köçəri dostlar. Bir də üzəmən yalan vədlər cəziresinə, Köpük'lərə ip atmağı faydası nəymış? Bir vezifə kürsüsünün cəzibəsi nə, Bir telefon destəyinin adası nəymış? Men bu hala güle bildim, Ağlaya bildim: Əhd-ilqar "baxarıq"lı, "görap"lı imiş; Men ömrümün aşırımında anlaya bildim: Neçiliyim kimliyimden gərkli imiş...

Hər kəs ədalətli olacaq

ƏDALƏT

General-polkovnik:

"Qarabağdakı hərbi xunta rejimi
dünyaya təhdid yaradır!"



"Qarabağdakı hərbi
xunta rejimi yalnız
Azerbaycanla qarşı
deyildi, məyqasə Qafqaz
bölgesini de aşan öz
cınayatkar emməri ilə
bütünlükle dünyaya
təhdid yaradırdı".

Adalet.az xəber verir ki, buna Azərbaycan Tehlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuatda dərc olunan meqaləsində qeyd edib.

"Tam əminlikle demek olar ki, Azerbaycan Qarabağda cınayatkar rejimi məhv etmək qlobal tehlikəsizlik sistemine çox mühüm töhfə verib", - o bildirib.

R.Usubov qeyd edib ki, 2020-ci ilin 10 noyabrında Ermenistanın təslimlik aktını imzalaması və bu ilin 20 sentyabrında antiterror tədbirlərinin uğurla başa çatması ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi tehlikəsizlik strategiyası başlıca hədəfənin çatdırıcı və mühüm mərhələsini yekunlaşdırırdı.

Hər kəs ədalətli olacaq



ADALET

Qurucusu:
Adil Mirbaşayev

Ictimai-siyasi, hüquq qəzeti

Qəzet 1990-cı ilin
iyulundan çıxır

№ 39 (6032) 13 oktyabr 2023-cü il

Qiyməti 40 qəpik

www.adalet.az

Hər kəs ədalətli olacaq

ƏDALƏT

General-polkovnik:

"Qarabağdakı hərbi xunta rejimi
dünyaya təhdid yaradır!"



"Qarabağdakı hərbi
xunta rejimi yalnız
Azerbaycanla qarşı
deyildi, məyqasə Qafqaz
bölgesini de aşan öz
cınayatkar emməri ilə
bütünlükle dünyaya
təhdid yaradırdı".

Adalet.az xəber verir ki, buna Azərbaycan Tehlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuatda dərc olunan meqaləsində qeyd edib.

"Tam əminlikle demek olar ki, Azerbaycan Qarabağda cınayatkar rejimi məhv etmək qlobal tehlikəsizlik sistemine çox mühüm töhfə verib", - o bildirib.

R.Usubov qeyd edib ki, 2020-ci ilin 10 noyabrında Ermenistanın təslimlik aktını imzalaması və bu ilin 20 sentyabrında antiterror tədbirlərinin uğurla başa çatması ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi tehlikəsizlik strategiyası başlıca hədəfənin çatdırıcı və mühüm mərhələsini yekunlaşdırırdı.

Hər kəs ədalətli olacaq



ADALET

Qurucusu:
Adil Mirbaşayev

Ictimai-siyasi, hüquq qəzeti

Qəzet 1990-cı ilin
iyulundan çıxır

№ 39 (6032) 13 oktyabr 2023-cü il

Qiyməti 40 qəpik

Bütün bunlar bütün dünya Müslümanlarının hisslerinin təhqir olunması deməkdir

Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatına (İET) sadırılvı çərçivəsində oktyabrın 10-da Şuşa şəhərində Xarici İşlər Nazirleri Şurasının 27-ci iclası keçirilib. Prezident İlham Əliyevin İET Nazirler Şurasının istirakçılara məktub ünvanınlı.

Mektubda bildirilir ki, İqtisadi Əməkdaşlıq Təşkilatının feal üzvüdür və təşkilata üzv olan dövlətlərlə mübasiblərinə xüsusi şəhəməyt verir. İET regionumuzun neheng iqtisadi potensialından daha səmərəli istifadə, regionlərə məsələlərin işlənməsi və təcərit sahəsində eləgənlərin inkişaf etdirilməsi baxımından elverişli imkanlara malikdir. Azərbaycan əməkdaşlığı açıq əldədir. Azərbaycan təşkilatçılarının eməkdaşlığın bütün sahələrde genişləndirilməsi tərəfdarıdır.

"Xalqımız Azərbaycanın suverenliyi, konstitusiya quruluşunu bərpə etməsinin sevincini, qırurunu yaşayır" -

qeyd edilən müraciətdə bildirilir ki, otuz iləndən sonra ərazilərimizde mövcud olan "boz" zonanın aradan qaldırılması, separativə son qoyulması beynəlxalq hüququn ve ədalətin təntənesidir. Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sühətəbbəslərinin mülliəti olub. Regional məsələlərin bilavasitə region əlkələrinin tərəfəri ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan 3+3 eməkdaşlıq formatını irəl sərib. Hazırda Ermənistan-Azərbaycan münasibələrinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və eməkdaşlıq məkanına çevriləsi üçün tarixi şərait artıb. Müraciətdə Şuşa şəhərinin 2026-ci il üçün İET-in turizm paytaxtı olan edilmiş emətərdə hadisə kimi qiyətlenəndirilir və vurğulanır ki, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının feal üzvüdür və təşkilata üzv olan dövlətlərlə mübasiblərinə xüsusi şəhəməyt verir. İET regionumuzun neheng iqtisadi potensialından daha səmərəli istifadə, regionlərə məsələlərin işlənməsi və təcərit sahəsində eləgənlərin inkişaf etdirilməsi baxımından elverişli imkanlara malikdir. Azərbaycan əməkdaşlığı açıq əldədir. Azərbaycan təşkilatçılarının eməkdaşlığın bütün sahələrde genişləndirilməsi tərəfdarıdır.

Məktubda bildirilir ki, İqtisadi Əməkdaşlıq Təşkilatının feal üzvüdür və təşkilata üzv olan dövlətlərlə mübasiblərinə xüsusi şəhəməyt verir. İET regionumuzun neheng iqtisadi potensialından daha səmərəli istifadə, regionlərə məsələlərin işlənməsi və təcərit sahəsində eləgənlərin inkişaf etdirilməsi baxımından elverişli imkanlara malikdir. Azərbaycan əməkdaşlığı açıq əldədir. Azərbaycan təşkilatçılarının eməkdaşlığın bütün sahələrde genişləndirilməsi tərəfdarıdır.



Müraciətdə bildirilir ki, işğaldən azad edilmiş ərazilərə "Böyük Qayıdış" programı milli prioritetlərimiz sırasındır. Üçüncü icra edilən programın cəmiyətindən biri güne əşər Laçın, Füzuli şəhərlərinə, Ağlı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtmasını təmin olub. Növbəti 3 ilde 100 minə qədər köçkünlərin doğma yurd-yuvalalarına dönməsi planlaşdırılır. Heyata keçirilən laiyəhələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dişçələşməsində, ehalini dayanıqlı məskunlaşmasına xidmət etmekle, həbələ hemin ərazilərin yüksək inkişaf etmiş regiona çevriləsi üçün elverişli şərait yaradır.

Müraciətdə bildirilir ki, işğaldən təzahürleri barədə da iştirakçılar müzakirələrindən biri güne əşər Laçın, Füzuli şəhərlərinə, Ağlı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtmasını təmin olub. Növbəti 3 ilde 100 minə qədər köçkünlərin doğma yurd-yuvalalarına dönməsi planlaşdırılır. Heyata keçirilən laiyəhələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dişçələşməsində, ehalini dayanıqlı məskunlaşmasına xidmət etmekle, həbələ hemin ərazilərin yüksək inkişaf etmiş regiona çevriləsi üçün elverişli şərait yaradır.

müsləmanların hissələrinin təhqir olunması deməkdir". Müraciətde bildirilir ki, "Azərbaycanın İET-de sedrlik mövzusun "Yaşıl keçid və qarşılıqlı bağışlar" kimi müyyən edilmişə hazırlı dövrə xüsusi aktuallıq kəsb edir. Dekarbonlaşma, "yaşıl enerji" növərinin artırılması kimi məsələlər ölkəmizdə yanğınlı inkişaf gündəliliyinə esasını təşkil edir. Eyni zamanda "yaşıl enerji" zamanı elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişləndirməsi yenidənqurma və bərpə işləri "ağlı şəhər" və "ağlı kənd" konsepsiyasına uyğun olaraq hərəkat keçirilir".

"Azərbaycan etibarla tranzit ölkədir və bizim inşaiyyat-logistika infrastrukturumuz bütün İET əlkələri üçün açıqdır" - qeyd edilən müraciətdə "Şərqi-Qərb marşrut üzrə yüksəkdaşlımlara telebatın artırımı næzərə alaraq Bakı-Tbilisi-Qars demir yolu ilə daşınan yüklerin həcmiñin 1 milyon tonдан 5 milyon tonna çatdırılmış hədəfləyir. Həmçinin İran İslam Respublikasının ərazisi vəsiyyətində Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və demir yoluñun cəkləşməsi bərədə böyük ilə razılıq elde olunmuşdur. Azərbaycan, eyni zamanda, Şimal-Cənub Neqliyyat Dəhlizinin ötürüçülük qabiliyyətinin dəha yaradılmasına əsaslanıb. Müraciət de bildirilir ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirler Şurasının 27-ci iclası əlkələrimiz və bətövlükde regionun davamlı inkişafı və rəfiha namına yeni eməkdaşlıq imkanları etrafında faydalı fikir mübadiləsi aparmaq və səyərlər oləqləndirmək üçün əhəmiyyətli platformadır.

Xanlar Vəliyev: Hərbi cinayətlər azalıb



2022-ci ilin birinci yarımı ile müqayisədə 2023-cü ilin eyni dövründə qeyd edilmiş qəsden adam ölümürən cinayətləri 20 faiz, qəsden adam öldürməye cəhd edən cinayətləri 66,7 faiz, özünü öldürmeye cəhd hadisələri isə 75 faiz azalıb.

Adətəz xəber verir ki, Hərbi prokuror Xanlar Veliyev xüsusi Hərbi Prokurorluqda Müdafia Nazirliyinin, Dövlət Sərhəd Xidmetinin, Da-xili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərberlik və Hərbi Xidmət Çağırış üzrə Dövlət xidmətinin rəhbər vezifəli şəxslərinin iqtisadi 2023-cü ilin birinci yarımılından Respublikanın Hərbi Prokurorluq orqanlarında qeyd edilmiş qəsden adam ölümürən, qəsden adam öldürməye cəhd edən hadisələri 66,7 faiz, özünü öldürmeye cəhd hadisələri isə 75 faiz azalıb.

Xanlar Veliyev bildirir ki, Prezident İlham Əliyevin yüksək dəqiqət və qayğısı sayesində Silahlı Qüvvələrinin maddi-texniki bazası ehəmiyyətli derecədə möhkəmləndirilir, şəxsi heyəti peşəkar hərbi qulluqçularla kompleksləşdirilir, hərbçilərin nəzəri bilik və peşə, həmçinin manevi-psixoloji hazırlıq seviyyəsi artırılır, qeyd olunanlar nizam-intizamın və qanunçuluğundan bərbər şəraitindən, həmçinin cinayətlərin üzrə istiqamət təcrübəsi və məhkəmənin ümumişdirilməsinə müzakirəsindən hər olunmuş geniş kollegiya iclasında deyib.

Xanlar Veliyev bildirir ki, Prezident İlham Əliyevin yüksək dəqiqət və qayğısı sayesində Silahlı Qüvvələrinin maddi-texniki bazası ehəmiyyətli derecədə möhkəmləndirilir, şəxsi heyəti peşəkar hərbi qulluqçularla kompleksləşdirilir, hərbçilərin nəzəri bilik və peşə, həmçinin manevi-psixoloji hazırlıq seviyyəsi artırılır, qeyd olunanlar nizam-intizamın və qanunçuluğundan bərbər şəraitindən, həmçinin cinayətlərin üzrə istiqamət təcrübəsi və məhkəmənin ümumişdirilməsinə müzakirəsindən hər olunmuş geniş kollegiya iclasında deyib.

Sona rəhberi prokuror Xanlar Veliyev kollegiya iclasının hər olunduğu cinayətlərin istintaq və məhkəmə tacirəsindən ilədən əməkdaşlıqların təsdiqindən sonra qeyd edilmiş qəsden adam ölümürən, qəsden adam öldürməye cəhd edən cinayətləri 20 faiz, qəsden adam ölümürən cəhd cinayətləri 66,7 faiz, özünü öldürmeye cəhd hadisələri isə 75 faiz azalıb.

Vitali Balasanyan Natiq Qasimova ağır və dəhşətli işgəncələr verərək qətlə yetirib

Etilar mənbələrdən elde edilmiş məlumatə asəsan, bu qorxmaz Azərbaycan əsgərinin qəhrəmənliliyi və şücaati düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaradıqdan sonra komandanı döyüd. Vitali Balasanyan Natiq Qasimova ərəmən əsgərlərinin qarşısında mühəharə qanunluq zidd olaraq defələrə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla eləgədər Dövlət Komissiyasından məlumat verilib.

Qeyd edilib ki, Vitali Balasanyan 1988-ci iləndən etibarən Azərbaycan Respublikasının keçmiş Dağılıq Qarabağ Muxtar Vilayətinin ərazisində separatizmین qızışdırılmasında və terror aktlarını teşkilində, etnik təmizləmənin apirləşməsində, Xocalı soyqırımı törediləndən yaxınlıdan iştirak etmiş, çoxsaylı mühəharə cinayətlərə töretdərmişdir.

"Sonradan Ərmenistandən işgal edilmiş Azərbaycan ərazilərindən yaradılmış separatçı rejimin "müdafiə nazirinin müavini" və "təhlükəsizlik şurasının rəhbəri" olub.

Məlum olduğunu kimi Ərmenistandən rətəfi humanitar hüquq normalarının ziddine olaraq I Qarabağ Mühəharibəsindən itkin düşmüş bütün Azərbaycan vətəndaşlarının, o cümlədən Natiq Qasimovun dəfn yeri barədə məlumatları gizlətmək və bu gün de qeyri-insani əməlini davam etdirir", - deyə eləvə edilib.

Xamenei HƏMAS-in "əllərindən öpürsə", Israel Qəzzada nə etsə haqlıdır

7 oktyabrda HƏMAS-in Gazzədə İsrailə hücumlu İŞİD-ə və İŞİD-HƏMAS mühərəbəsinin başlamasını labüb etdi.

Beləliklə, İsrail Qəzzada zolağında mülik əfənək əməkdaşlığından qəbul edilmişdir. "Bu mührəbəni Fələstinin HƏMAS herəkəti secdi və indi Qəzzada zolağında mülik əhəalinin təhlükəsizliyi yalmız HƏMAS rəhbərliyindən asılıdır".

Başa qeyd edilən qəbul etdirilmədən sonra döyüş texniki çəhəndən çatışmazlığı olmayan İsrail hərbi eməkyyatlarının başlaması ilə əlaqədar 48 saat arəzində ehtiyatda olan 300 min nəfər orduya çağrıda vərəhələndi.

Ki, məcburi köçkünlərin sayı 187 minə çatıb. Bildirilir ki, 83 məktəbinin binasında en azı 137 min insan məskənləşib, 50 min insan işsizdir. Qəzzada şəhərə qəzəbən şəhərinin əməkdaşlığından qəbul etmek istəndi. Hərbi ordunun Qəzzada silah-sursat və komanda məntəqəsinin vurulması ilə əlaqədar 48 saat arəzində ehtiyatda olan 300 min nəfər orduya çağrıda vərəhələndi.

Ki, məcburi köçkünlərin sayı 187 minə çatıb. Bildirilir ki, 83 məktəbinin binasında en azı 137 min insan məskənləşib, 50 min insan işsizdir. Qəzzada şəhərinin əməkdaşlığından qəbul etmek istəndi. Hərbi ordunun Qəzzada silah-sursat və komanda məntəqəsinin vurulması ilə əlaqədar 48 saat arəzində ehtiyatda olan 300 min nəfər orduya çağrıda vərəhələndi.

Ki, məcburi köçkünlərin sayı 187 minə çatıb. Bildirilir ki, 83 məktəbinin binasında en azı 137 min insan məskənləşib, 50 min insan işsizdir. Qəzzada şəhərinin əməkdaşlığından qəbul etmek istəndi. Hərbi ordunun Qəzzada silah-sursat və komanda məntəqəsinin vurulması ilə əlaqədar 48 saat arəzində ehtiyatda olan 300 min nəfər orduya çağrıda vərəhələndi.

Ki, məcburi köçkünlərin sayı 187 minə çatıb. Bildirilir ki, 83 məktəbinin binasında en azı 137 min insan məskənləşib, 50 min insan işsizdir. Qəzzada şəhərinin əməkdaşlığından qəbul etmek istəndi. Hərbi ordunun Qəzzada silah-sursat və komanda məntəqəsinin vurulması ilə əlaqədar 48 saat arəzində ehtiyatda olan 300 min nəfər orduya çağrıda vərəhələndi.

Ki, məcburi köçkünlərin sayı 187 minə çatıb. Bildirilir ki, 83 məktəbinin binasında en azı 137 min insan məskənləşib, 50 min insan işsizdir. Qəzzada şəhərinin əməkdaşlığından qəbul etmek istəndi. Hərbi ordunun Qəzzada silah-sursat və komanda məntəqəsinin vurulması ilə əlaqədar 48 saat arəzində ehtiyatda olan 300 min nəfər orduya çağrıda vərəhələndi.

Ki, məcburi köçkünlərin sayı 187 minə çatıb. Bildirilir ki, 83 məktəbinin binasında en azı 137 min insan məskənləşib, 50 min insan işsizdir. Qəzzada şəhərinin əməkdaşlığından qəbul etmek istəndi. Hərbi ordunun Qəzzada silah-sursat və komanda məntəqəsinin vurulması ilə əlaqədar 48 saat arəzində ehtiyatda olan 300 min nəfər orduya çağrıda vərəhələndi.

Ki, məcburi köçkünlərin sayı 187 minə çatıb. Bildirilir ki, 83 məktəbinin binasında en azı 137 min insan məskənləşib, 50 min insan işsizdir. Qəzzada şəhərinin əməkdaşlığından qəbul etmek istəndi. Hərbi ordunun Qəzzada silah-sursat və komanda məntəqəsinin vurulması ilə əlaqədar 48 saat arəzində ehtiyatda olan 300 min nəfər orduya çağrıda vərəhələndi.

Ki, məcburi köçkünlərin sayı 187 minə çatıb. Bildirilir ki, 83 məktəbinin binasında en azı 137 min insan məskənləşib, 50 min insan işsizdir. Qəzzada şəhərinin əməkdaşlığından qəbul etmek istəndi. Hərbi ordunun Qəzzada silah-sursat və komanda məntəqəsinin vurulması ilə əlaqədar 48 saat arəzində ehtiyatda olan 300 min nəfər orduya çağrıda vərəhələndi.

Ki, məcburi köçkünlərin sayı 187 minə çatıb. Bildirilir ki, 83 məktəbinin binasında en azı 137 min insan məskənləşib, 50 min insan işsizdir. Qəzzada şəhərinin əməkdaşlığından qəbul etmek istəndi. Hərbi ordunun Qəzzada silah-sursat və komanda məntəqəsinin vurulması ilə əlaqədar 48 saat arəzində ehtiyatda olan 300 min nəfər orduya çağrıda vərəhələndi.

Ki, məcburi köçkünlərin sayı 187 minə çatıb. Bildirilir ki, 83 məktəbinin binasında en azı 137 min insan məskənləşib, 50 min insan işsizdir. Qəzzada şəhərinin əməkdaşlığından qəbul etmek istəndi. Hərbi ordunun Qəzzada silah-sursat və komanda məntə



Faiq QISMETOGLU

faiqqismetoqlu@box.az

Ev

yixmayın...

İndi yeni aile quran gənclərin bir çoxu çətinliyinə, maddi siyasiyyət dözmür və bunun nticəsi onların arasında sözsəhbat yaranır, böyük narazılıqlar başlanır.

Hədisełər gedə, daha da keskinləşir, hər iki tərəf bir-birinə güzəşt elemir. El lindili dəmiş olsaq heç kəs yanın ocağına üstüne tökmək istəmir, öksin odun üstüne benzin tökürlər. Bir tərefdən tezliklər mərəz qalan gənə ailelərdir. Bir aile tənyiriyər. Oğlan da qız da, təribəli ve sadıqlı gənclərdir.

Oğlan da beş gün dənizdə işleyir, on beş gün də evde olur. Yaxşı da aməkhaqqı alır. İki yerde evi, maşını var. Bir sözü, hər iki gənc bir-birini başqa düşur və məhrəbin yaşayırırdı. Anma qızın anası ailənin işnə burun soxur, sözsəhbat yaradırdı. Bir dəfə boşanmaq istedilər, qonum-qonşu onları barışdırırdı və ailəni daşılmaga qoymadı. Ancaq qızın anası bundan nticəcə xırmadı, yenidən onları daxili işlərinə qarışdı. Və axırda oğlan bu müdaxilələrdən bezi, ikisi usaq qadını boşadı. İndi onlar her ikisi çıxmaz duruma düşüb; qız anasının yanına qayıdib, oğlansın tez yaşıyır.

Buda ailənin işnə qarışmanın acı nticəsi. Ona görə de valideylər bu məsələlərə cənə dəqiqəti olmalı, usaqlarını başa düşməlidir. Yersiz müdaxilələr və digər hərəkətlər ailələrin daşılmamasına gətirir, çıxarı! Ona görə də biz ev dağıtmalı deyil, ev təməlyik!... Ki, bizim sehvimiz üzündən gənc ailələr daşılmışdır...

...50-i düzəlməyəcək



Heç kimə sərr deyil ki, Bakıda bir çox marşrutlarda günün "casip" vaxtlarında sıxlıq yaşınır. Bu yaşlı sentiyət sentiyət 15-dən sonra dəha ağırlaşır. Yeni ali, orta ixtisas və ümumtəhsil məktəblərinin açılmasına baxıb, hər iki sıxlığı bər qədər de artırb.

...Təbi ki, insanların çox olduğu günlərdə avtobuslar arasında interval azaldılmışdır və səninişlərin menzil basına rahat catdırılması üçün lazımlı addımlar atılmışdır. Təessüf ki, bəzi marşrutlar bu addımı vaxtında atmır və nticəde avtobuslarda səniniş sıxlığı yaşınır. Bunun barənə nümunəsi, 50 nömrəli marşrut xatırlamadı bas eder. Həmin avtobusdan her gün bu səninişlər mülliəfi də istifadə edir. Yəqin ki, həmin marşrutdan istifadə edənlər her şeyi daqiq bilirlər. Bəle ki, her gün bu avtobuslarda dayanacaqlar gec çatır və sıxlıq yaşınır.

Ara masafası 5 dəqiqə olduğunu həldə, bu, 15 dəqiqədən çox çekir. Həle bu da hamisə deyil, sürücülər səninişlərə kobud rəftər eləyir, telefonla danışır, siqaret çeker, avtobus dayanacaqdandır, konarla saxlayır. Kət sisteme keçidiyindən sonra avtobuslar tez gələmkən evəzincən her gün longiyir. İstisnam müddətinə başa çatdırımdır və avtobuslar tez-tez xərab olur, yarlıyada qalır. Gənclər canamaati bu marşrutun elindən boyaga yığılib. Ona görə de bu marşrut məvəcud daşıyıcı şirkətin elindən alınır, digər sahibkarca verilmelidir.


Cörək adəmin gözün tutar...

Bizim dədə-babalarımız cörəye həmisi hörəmt ediblər, bir tike yere düşəndə onu öpüb gözlərinin üstüne qoyular.

Bəs onda biz kimə oxşamışq?! Biz elə özümüzə benzəmisiyik. Çünkü cörəyə həddindən artıq israfçılıq eləyir. Qəribe de olsa da, deməliyik ki, gərəyi hara geldi, atıraq. İnanırsınız?! Gedib zibil qutuların baxın, görünən telefon torbalardan nə qəder çörək atılıb. Kükəcə, tinda qalaq-qalaq cörək yığılib qalıb.

Bəs bu cörək bizim gözümüzü tutmaz?! Biz cörəyi hara geldi atıraq. Amma cörək bidden üz döndərse, acıdan ölücmək ey! Bax o anı yaddan çıxarmayaq..

Hər şeir yanan şair deyil...



İndi yerindən duran kitab cəp elətdirdi. Bəzən kitablar normaldır, orada orfoqrafik, qrammatik, əslublu və mənətiq səhəvr yoxdu, olsa da çox azdır. Bu da qitab o qədər de xələ getirmir.

Yaxın günlərdə tənqimli bir "şair" mənə bir kitab verib dedi ki, on birinci kitabımdır, oxuyarsan! Men kitab alıb oxudum və ittişim vaxta heymil geldi, çünki orada bir poetik ifadeyə, yeni fikrə rast gelmedim. Şeirlərin texniki ölçüləri de düz gelmir, qəfiyələr, vezinlər pozulur.

Ön pisi o idi ki, kitabda mülliəfin soy adında da orfoqrafik sehv vardı. Kitabi oxuyunda yüzlərlə hərf sahvinə rast geldim və mülliəfin yeri utandım. Ona görə de kitab çapına barmaq arası yanaşmaq olmaz. "Kitab" deyəndə elm, mədəniyyət və işi, nə yada düsür. Amma belə "kitablar" o biri kitabları gözden salır. Və bir de hər şeir yanan şair deyil...

Emil FAİQOĞLU

Tramp: "Ukrayna rusdilli əhalisi olan bölgələri Rusiyaya verməlidir"



"Ukrayna rusdilli əhalisi olan bölgələri Rusiyaya verməlidir".

Adətən xəbər verir ki, bunañın keçmiş prezidenti Donald Tramp "Just the News" portalına müsahibəsində bildirildi.

Ağ Evin keçmiş rəhbərinə görə, tərəflər bunu tətbiq etməklə razılıq elde edə bilərlər:

"Ukrayna rus dilinə meyilli olan, insanların rusca danışıdıgi əraziləri Rusiyaya verə bilər". Keçmiş Amerika liderinin fikrincə, bu yolla Kiyev öz ölkəsini xilas edə biləcek.

Ekspert: «...aile-məişət məsələlərində vətəndaş qanundan, hüquqdan çəkinmir»

Erkən yaşıda qızların məcbur era verilmesi və belə evliliyin uğursuz alınması, bəzən de faciə ilə nticələnməsi dənilərən faktı çevrilir. Bu kimi halların qarşısında almaq üçün hənsi tədbirlər görülməlidir?

Yaxud da hənsi sistem tətbiq olunmalıdır ki, bəzən hənsi ehtiyacın temin edəcək tədbirlər görülməlidir? Yaxud da hənsi sistem tətbiq olunmalıdır ki, bəzən hənsi tədbirlər görülməlidir? Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Yaxud da hənsi sistem tətbiq olunmalıdır ki, bəzən hənsi tədbirlər görülməlidir? Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər analmalıdır ki, qızın maddi ehtiyacın temin edəcək tədbirlər görülməlidir?

Valideynlər an

MƏMMƏD ARAZ - 90

QORUYUN DÜNYANI

Ele bil ağıllar dolub yelina,
Az qalır evini unuda adam.
Həmi "ulduz yeyir" kışmış yerine,
Həmi səhəbat aşıq Qalaktikadan.

Deyəsan bir yolluq çıxır yardımın
Ala itimizəylər bışırıdım,
Qovub saldırıdım eyvanda, damda
Ağzından serçəni sari pişiyin.

Ağlılı ovçular azdi o zaman,
Həveskar ovçular doşvan vurardı.
Sonra dağ kəlini dağlarımızdan
Ağlılı ovçular qırıq qurtardı.

Ağlılı hökm eləyir dünaya, ağıllı!
Bir ağlım bardırın bəzən bir ölkə,
Deyiriz çaylar da ağlıdır - axır,
Dənilər, ümmanalar ağlıdı balke.

Ağlılı ağılmı at kimi qovur,
Ağlılı mənzilər dağ, dərə heçdi.
Qəfil bir döngədə ağlın cılıvou
Vay odu, ağılsız elinə keçdi.

Bəşər deyişdirməz bəşər halını,
Kim talan elədi - o, talan oldu.
Neçə yol ağlılı alman xalqının
Ağlılı başından çıxaran oidi.

Ağlılla ucalib Versal daşları,
Hər cəkic bir ölkə qəddini əyib.
İnsan cesədləri, insan başları
Versal daşlarından at işlənən.

Ehramlar - kükreyən ağın vulkanı,
Ehramlar - qəlibi qui ürəyin!
Ağlıllar başına alib dünyani,
Atır bir-birinə geleçiyini.

Ağlılı qızıxanda - dəva hikkəli,
Köpənda demirəm o neyə bənzər, -
Yerin kürayına çılın söykenib,
Dünyani tərsinə fırlatmaq ister.

Ağlılı başların qazabə-kibrət,
Dünyamız bir taya quru küləşdi.
Gel indi bu boyda yanğını kırı -
Qəzəb ikiləşdi, baş ikileşdi.

Bəşər çox təzadalar yükünü dərtib:
Dara da ilisi, çıxbı dardan.
Ağlılı azıdıcıq ağılsız artı,
Qoruyun dünyani "ağlıllardan!".

1981

GÖYƏRDİ

Bu dünyanın qara daşı göyərməz.

Musa Yaqub

Nə qədər yataqda Araz var hələ,
Arazdan içməmiş Təbriz var hələ,
Ya manım dərdimlər yaşar bu dağlar,
Ya da ki, üstümə aşar bu dağlar...

Nə yaxşı ki, qurdun-quşun izləri qalır.
O təbiət fehləleri yol getmər həder,
Bir az dayan, maşın cenab,
Kəfəkili harin!

Düz körpünün ortasında yüksələr, hələ
İş vaxtları qurtarmamış qarışqaların.

Bəşər oğlu, heç üzünü tutma göylərə,
Allahları Təsütmədi allahsızlığı:

Sənən doğan,
Haqq səsini sənən süd verən,

Sənən eken yer üzüne hər haqsızlığı.

Bəlkə daşdan doğulubdur insanın elə,
İndi-indi çox hikmeti ağılmı eridir.
Bəlkə sönmüş sandığımız vulkanlar elə
Nə zamansa dafn olunmuş haqq səsleridir!

Su altında balıqları heyətləndirdir
Yer üzündən tulazalan abidə-dəşər.

Bu heyətələr donuqları heyətləndirdir,
Bu daşların görünməmiş vulkanı başlar.

Xudafərin ulusla da, udzam sesini,
O, paslı bir o deydi-xidi yardımın.
Qulağına daş yamansı Yer kürəsinin,
Dodaqları çat-çat olar daş harayından...

8 fevral, 1984

DÜNYA DÜZƏLMİR

Böyük Mirzə Cəlilə

Ömür də tükənir, söz də tükənir,
Başının altından yastıq da qaçırlı.
Əllərdər uçuran, ellər tikəni.

Cöltümən təz qacır, yaşıqli da qaçırlı,
Dünya düzəlmir ki, düzəlmir, baba!

Kimdənse tez durub kimin usağı
İtina daş atıb bəs yüz il qabası.
Kimin dəyərmanı, kimdən aşağı...
Bunları yerində kim oturdaqacı?!
Dünya düzəlmir ki, düzəlmir, baba!

Tərəfsiz tərəfdə düz oğlu düzərlər!
Tərəfgir tərəfdə silah, qan-qada!
Çayını itirən, mənən dənizlər
Çırpmıb, boşgülər göz qabağında.
Dünya düzəlmir ki, düzəlmir, baba!

Kimin dənəni qəbirsiz qalıb,
Kotançı babası dəmərsiz qalıb,
Körükçü atası kómürsiz qalıb,
Xəmrəsi, urvası xəmirsiz qalıb
Dünya düzəlmir ki, düzəlmir, baba!

Mən tekdim, cüt oldum: təkəndim yənə,
Özüm yüksəkənem, "Özüm" da yəkəm!
Baxsam "döz" deyənə, "döz" deyilənə
Ağzından qapıları öz halal tiken,
Dünya düzəlmir ki, düzəlmir, baba!

Gedir yal davası, sümük davası,
Gedir vurhavurla çəpik davası,
Gedir milyonum qəpik davası,
Çürük fikirlərin çürük davası...
Dünya düzəlmir ki, düzəlmir, baba!

"Mənəm" deyənlərin mənəi görünür,
Əli tetikdələr, özü hadəfdə,
Azmiş ağırlıq çənə görünür,
İtmiş, itirilmiş başlar kelefəl!
Dünya düzəlmir ki, düzəlmir, baba!

Hələ bu dünyanın qeylül-qali çox,
Bilməm zəheri çox, yoxsa bali çox.
Çox verdim özümə bu sual çox,
Ərzin nadanından ağısaqqalı çox!
Bəs niyə bu dünya düzəlmir, baba!

1990

BİZİ VƏTƏN ÇAĞIRIR!

İndi bizim ölümüle,
Carpışan çağımızdı.
Ölümün böğazından,
Yapışan çağımızdı.
Ölümle tərcümənəsiz

Danişan çağımızdı.
Qilinc qapı, Vətən oğlu,
Bizi Vətən çağırır!

Bu, ölüm - qan yoludur,
Ölümünden, qandan keçir.
Bir qolu da qırılib
Azerbaycandan keçir.

Dövrən bırdən bac alır,
Şöhrət bırdən yan keçir.
Qilinc qapı, Vətən oğlu,
Bizi Vətən çağırır!

Bu yolda ayılənə:
"Ölüm haqqı", - deyirik.
Əbedi məzarımız
bi torpaqda, deyirik.

Vətən gəyti deyiməz
Göy bayraqdi, deyirik.
Qilinc qapı, Vətən oğlu,
Bizi Vətən çağırır!

Bu, səhra məhkəməsi,
Bu, onun qərəridə:
"Birçə addim arxada
Son ümidi divardı!"

Bu yurduda yaşamaq
Haqqı yox, - fararidi!"
Qilinc qapı, Vətən oğlu,
Bizi Vətən çağırır!

Güçüne qəzəbinə,
zəhmini də qata bil,
Düşmənin marşında
paləng kimə yata bil.

Bu daşları baba bil,
Bu daşları ata bil!
Qilinc qapı, Vətən oğlu,
Bizi Vətən çağırır!

Bizi Vətən çağırır!!!

20 may 1992-ci il

AYAĞA DUR, AZƏRBAYCAN!

Nə yatmışan, qoca vulkan, səninleyəm!

Ayağa dur, Azərbaycan, səninleyəm!

Sənən qeyri
biz hər şeyi böle billik!

Sənən qeyri
biz hamımız öle billik!

Bu, Şəhriyar harayıdi,
Bu, Bəxtiyar harayıdi!

Həni sənin tufan yixan,
Gurşad boğan yurda oğul

oğulları!

Qara Çoban, Dəli Domru oğulların.

Çek sinəne-qayaları yamaq elə,

Haqq yolunu ayağınə daqaq elə,

Bayragını Xəzər boyda bayraq elə,

Enməziyi qalxmış olan bayragını!

Azərbaycan, Azərbaycan,

Azərbaycan bayragını!

Ayağa dur, Azərbaycan!

Bunu bize zaman deyir,

Məzərindən baş qaldıran baban deyir!

Nər oğlu ner, səninleyəm!

Səninleyəm, silah tutan,

Külüng tutan, yaba tutan,

Kösəy tutan, nişanlı er, səninleyəm!

Səninleyəm, qız atası,

Həni nərən, həni səsin!

Həni andın!

Yoxsa sanət yatmışlara, batmışlara,

Qeyratını satmışlara xirdalandınn!!!

Gözünə sil, Vətən oğlu,

ayaqlaq!

Üfüqünə bir yaxşı bax.

Sərhəddinə bir yaxşı bax.

Sərhəddinən koməndinə bir yaxşı bax!

Dur, içindən qorxunu böğ,

Ölümünə, qalimanı ayrdı elə.

Dur, içindən qorxığı qov,

Dur, özünə Bozqır elə!

Bir səsindən min səs dinər,

Neçə-neçə daşa dönmüş dinmez dinər!

Odden bər, qandan biter syliməzə!

Torpaq alda ölümlüye gömülümləzə!

Varım, yoxum, səninleyəm,

Azım, çoxum, səninleyəm,

Şirin yuxum, səninleyəm.

Yixin məni söz atndan,

Atın məni tank atına,

Əzin məni xincim-xincim,

Kəsmir eger söz qılıncım,

Didin məni didim-didim,

Atın məni tank atına,

Qundaqqalı bir körpəni

xilas edim.

Neçə "səni", neçə "meni" xilas edim.

Səninleyəm,

Sözu qəmli, özə demli

rəhbər adam!

1918-də vuruşur,

Danışındı rəncəber atan,

rəncəber atan!

Səninleyəm, haqq-ədalət, səninleyəm,

Milli qur, milli qeyrət, səninleyəm!

Səpil quma, gəyər yerde, bit qayada,

Gizli nifrat, açıq nifrat, səninleyəm,

Oyat bizi, ey yaradın, səninleyəm!

Ya bilmərə yarlı bizi,

Ya bilmərə oyt bizi,

Ya yenidən yarat bizi,

Ey yaradın, səninleyəm,

Səninleyəm, yatmış vulkan,

Səninleyəm!

Ayağa dur, Azərbaycan,

Səninleyəm!

19 mart, 1992

BU MİLLƏTİN DƏRDİ-SƏRİ

Nehrəli döndər bələ haqqə səri,
Haqq qapısın açmir, atam, haqq açarı.



Ramiz Goyus
Yazıcı - publisist

(əvvəl öten sayımızda)

"Səməd Vurğunla səhəb" şeiri son dərəcə aydın, gərgin, ciddi, talyətli və heyətamızdır. Bu şeir edəbiyatımızın, poeziyamızın hemin dövr və gelecek dövər üçün vaziyəti və sabah üçün çağırısları, mülliətinin nigarcanlığını, narahçılığının ifadəsindir. Bu çağırışla mülliət yənə Səməd Vurğun müraciət edir, onuna dərdədir ondan sonra poeziyamızda baş verən proseslər barədə məlumat verir, ondan kömək isteyir.

Ve hünərdə Məmməd Araz da bulundu. Onun yazdığı yeddi poemadan biri-sınıñ poeması "Qayalara yazılın səs" adlanı. Poema çox maraqlı və cəlbici təsvirle başlayır. Mülliətin dili o qədər şirin,

*...Sən gəlmədin bu axşama, səsin gəldi,
Səsin bir az qulğına hazır geldi.
Sonra bir az nefesinə qüvvət geldi,
Çox xəbərlər elə bildi Səməd gəldi:
Ön sırada titrədlər,
Ön sırada bürdədlər...*

Bu bircə bend Səməd Vurğunun Azərbaycan poeziyasında mövqeyini müeyyənləşdirir.

Şeiri oxuduca genc şairin cesaretine heynan qalırsın. Səməd Vurğunun sağlığında onun "kolğesində sürünənləri" indi onun vefatından az müddət keçəndən sonra onun bəxşahları, "nihilistler" böyük şairin kolğesini qılınclaşdırma, onu teftiş etmeye, qara yaxmağa başlıdır.

*Fəqət manım deyəcərim bunlar devil,
Sənə machıl haqqıqtan səna deyim.
Səndən sonra səni bir az silkələdeik
Çox aradığ, çox çevirdik, çox ələdik...*

Məmməd Araz, böyük şairin etrafında, kələksində ömrən sūrenləri, riyakları, ilkələv və narkorları siddətə qınayıv və ittihad edir:

*Bəzisi de üzde sanın tarifini dil-dil ötdü,
Daldadasa, sağlığında min yol sənə dahi deyan,
Öz kəlgəndə yällənarəq zingildəyən
Narkorları sapandıtlı...
...Sendən sonra təngid bir az yuxalıbdır,
Yaxşı-pisn çəki dəyişib...
...Ne gizlədim, haqqıqat şəxəmeyin
Döru sözün "san" çatırı
Atmacalar gülləməni "san" çatırı...*

Şeirin sonluğunda mülliət bir dəha Səməd Vurğunun böyükliyünüñ poetik ifadələri aşağıdakı kimi təqdim edir:

*Səndən sonra
Görüşlərin harəarı sənsizləşib,
Kürsürlərin casarati sənsizləşib,
Ağsəqəllər sevəxəli sənsizləşib...
Men saymadım sənsizləşib dahan nələr,
Axi niya sənsizləşib gizlidirlər...*

Səməd Vurğun haqqında yüzlərlə xatirələr, ənərkələr, elm-təngidi meqədələr yazılıb. Süleyman Rehimov, Mehdi Hüseyn, Hüseyin Arif, Bəxtiyar Vahabzadə kimi şəhər körfləyinlərin yaradılışları onların baş qəhrəmanı Səməd Vurğun olmuşdur.

Xalq şairi Hüseyin Arifi Səməd Vurğunun heyət və radiciliğinə həsr etdiyi "Yolda" poeması bu səridan on qayıtlı əsərlərden bəri idir.

Qeyd etmək lazımdır ki, poema işq üzü göründən sonra edəbi came tərfindən böyük müzakirələr səbəb oldu. Səməd Vurğun böyük məhəbbəti olan Məmməd Araz da poemaya biganə qala bilməzdə:

"Səməd Vurğun kimi böyük bir şəhərinə qələmə almaq, onun obrazını yaratmaq na qədər şəreflidir! Lakin bu, şəhəriflərə qədər də mesuliyəti və çətinidir. Əvvəla ona görə ki, S. Vurğunun ölümündən az bir müddət keçir, onun xatibət kürsürlərini titrəndə səsi hələ qulaqlarda, gülüşdə dəqiqələrdə, saçlarının rəngi, gözlərinin derin ifadələri, yaşı, hərəketi xalqın yadındır."

Məmməd Araz Səməd Vurğun haqqında fikirlərini davam etdirirək yazardı: "S. Vurğun müsəbir məzvuları məhəbbət qələmə alı, pəzəyin yüksək zirvəsində dayanıb

Məmməd Araz yaradıcılığında Səməd Vurğun obrazı

bu günün mürəkkəb hadisələrə sənətkar projektor salan "böyük bir fili yatağına eləyib alıma daşdan seçen" şair idi. Iller ət dükə, edəbiyyatımızın xalqın heyatına da da yaxınlaşdırıqca biz S. Vurğunun gücünü dənən çox hissə edirik. Ona müraciət edirik. Ondan kömək istəyirik... O, az ömründə çox yaşadı, müsəbir dövrümüzün en müsəbir. Bu şairin vətəndən onun obrazını yaratmaq şairənin hünər isteyir.

Ve hünərdə Məmməd Araz da bulundu. Onun yazdığı yeddi poemadan biri-sınıñ poeması "Qayalara yazılın səs" adlanı. Poema çox maraqlı və cəlbici təsvirle başlayır. Mülliətin dili o qədər şirin,

*...Sən gəlmədin bu axşama, səsin gəldi,
Səsin bir az qulğına hazır geldi.
Sonra bir az nefesinə qüvvət geldi,
Çox xəbərlər elə bildi Səməd gəldi:
Ön sırada titrədlər,
Ön sırada bürdədlər...*

Bu bircə bend Səməd Vurğunun Azərbaycan poeziyasında mövqeyini müeyyənləşdirir.

Şeiri oxuduca genc şairin cesaretine heynan qalırsın. Səməd Vurğunun sağlığında onun "kolğesində sürünənləri" indi onun vefatından az müddət keçəndən sonra onun bəxşahları, "nihilistler" böyük şairin kolğesini qılınclaşdırma, onu teftiş etmeye, qara yaxmağa başlıdır.

*Fəqət manım deyəcərim bunlar devil,
Sənə machıl haqqıqtan səna deyim.
Səndən sonra səni bir az silkələdeik
Çox aradığ, çox çevirdik, çox ələdik...*

Məmməd Araz, böyük şairin etrafında, kələksində ömrən sūrenləri, riyakları, ilkələv və narkorları siddətə qınayıv və ittihad edir:

*Bəzisi de üzde sanın tarifini dil-dil ötdü,
Daldadasa, sağlığında min yol sənə dahi deyan,
Öz kəlgəndə yällənarəq zingildəyən
Narkorları sapandıtlı...
...Sendən sonra təngid bir az yuxalıbdır,
Yaxşı-pisn çəki dəyişib...
...Ne gizlədim, haqqıqat şəxəmeyin
Döru sözün "san" çatırı
Atmacalar gülləməni "san" çatırı...*

Bəzəntəmləri o qədər cəlbəcidir ki, poetik ifadələr oxucunu dərhal poemaya kökləyir, şair sənki şair yazır, sözə rəsm çəkir:

*Bir qayanın sış ucuna qonmuşdu qartal -
Bir az sıvi vəzifədə: top gülləsik...
...Sürünü de, cobani de beləce sənki
Bir tabloya rəsm etməye saxlamışdır:*

*Alaseyrək qara xallı bir palaz kimi
Ağ sənən boz yamacı mixlamışdır
Çoban neyli uyutmuşdu qayani, daşı;
Dəşəd sənər most olmuşdu,
Dərəde duman...*

Məmməd Araz bu poemada Səməd Vurğunun yeni obrazını yaratmışdır. Görkəmləri təqibidir, qələbəyi və edəbiyyatıñ, professor Vaqif Yusifliyin dəri. "Qayalara yazılın səs"da şairin ömərində ideyasi qabarlaqlaşdırılır. Cümək Səməd Vurğunun xatiresi təqibidir, yaddaşlarında, ürəklərdə deyil, həm də təbəstin özündə, bulaqla, dağda, qayada, kükəldə yasayırlar.

Əgər Məmməd Arazın 50-60-ci illərdə qələbə hərəsi etdiyi səfirlərindən S. Vurğunun yoxluğundan doğanın bir nigarcanlıq hissi, bu hissən yaratdığı emosional gerçilik diqiqi celb edirid, "Qayalara yazılın səs"da şairin ömərində ideyasi qabarlaqlaşdırılır. Cümək Səməd Vurğunun xatiresi təqibidir, yaddaşlarında, ürəklərdə deyil, həm də təbəstin özündə, bulaqla, dağda, qayada, kükəldə yasayırlar.

Necaq gözəl ifadə edib poemanın meziyyətini hörmətli Vaqif mülliətin.

*Çoban dedi: - Burda mənim muzeyim var,
Bu yana baxın,*

*Bulaq üstə qara daşa diqqət baxdıq: -
İri, köntəy hərflərlə hekk olunubdur:*

Sentyabr, 1952-ci il.

Poemada Məmməd Arazın yaratdığı Səməd Vurğun, mənəh Vaqif Yusifliyin dəri. Səməd Vurğun tekçə poeziyamızda, edbi məcclislərdə, xitabat kürsüsündə alovlu çıxışları, qeyri-adlı poetikası, tribunluq ilə deyildi, həm də şəxsiyyəti ile meyar idi, Səməd Vurğun. Vi Məmməd Araz özü de elə ustادı kimi həmən sənətində, həm de şəxsiyyətində edəbiyyatımızın meyarı olsa bıldı.

Səməd Vurğun Məmməd Araz üçün edəbi və milli meyar idi. Ancaq tekke onun üçün yox elə bütün yaradıcılık üçün. Məmməd Araz deyirdi: "Bəli, Azərbaycan poeziyasına geliş həmişə çətin olmuşdur. Hünər var ortaya çıx. Bura-Nizami, Xəqani, Nəsimi, Füzuli, Vaqif, Zəkir, Sabir, Aşiq Əlşəq, S. Vurğun meyarları var". Ancaq tekke sənətde meyar deyildi, həm də şəxsiyyəti ile meyar idi, Səməd Vurğun. Vi Məmməd Araz özü de elə ustadi kimi həmən sənətində, həm de şəxsiyyətində edəbiyyatımızın meyarı olsa bıldı.

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdər bulağdan,

Səməd Vurğun su içibdə

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

No 39 (2363) 13 oktyabr 2023-cü il



Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi

COCUQ MƏRCANLI: DÜNYADAN GÖRÜNƏN KƏND

...1993-cü ilin avqust ayının 23-də Cəbrayıllı rayonu işgal olunanda Cocuq Mərcanlı da ermənilər tərəfindən zəbt edildi. "Zəbt edildi" ona görə deyirik ki, yağış düşmənələr keçirdiyi şəhərlərimizi və yaşayış məntəqələrimizi elə güne salırdı ki, adam bilmirdi əvvəller burda insan yaşayıb, kənd olub, yoxsa elə belə xarabaliq imiş. Onlar kəndi işgal edəndə məktəbi, xəstəxananı, uşaq bağçasını, yaşıyış binalarını təkcə söküb apardılar, ham da od vurub yandırıdalar. Bələdə ona görə yandırıldılar ki, uzun müddət burda qalmayaqlarını bilirdilər. Ancaq buna baxmayaraq, o kəndin var-dövləti-ni zəli kimi sorub aparsalar da söküb dağıtdıqları binaların qara daşlarını da yandırdılar. Yandırdılar ki, o daşlardan gələcəkdə istifadə oluna bilinmesin.

Ümumiyyətə, ermənilər işgal etdikləri ərazilərimizde elə bir vəhşiliklər tövirdirdilər ki, digər mühərabələrde buna benzer hadisələr baş vermemiyələr. Başqa sözə demis olsaq, ələ keçirdikləri şəhərlərimizin, kəndlərimizin daşını daş üstüne qoymurdu. Hələ bu da azmisi kimi, onlar məşələrimizdəki yüzüllik, yüz əlli illik yaşın tarixə malik olan çınar ağacaları, palid ağacınları, qoz ağaclarını kökündən qoparıp aparırdılar. Elə biki, dədələrinin malları idi. Bax, Cocuq Mərcanlıda da belə bir cinayət törətmisdilər.

...1994-cü ilin yanvarın evvələrində "Horadız əməliyyatı" heyəti keçirildə Füzulinin 22 kəndi və 1 şəhəri azad ediləndə Cocuq Mərcanlı da erməni işğaldan temizlənmədi. Amma buna baxmayaraq, ermənilər Füzulinin Ləletpə yüksəkliyində mövqə tutduqlarına görə, Cocuq Mərcanlıda ele de bir iş görmək mümkün

deyildi. İnsanlar o yaşayış məntəqəsi-ne qorxa-qorxa gedir və bəzən de ermənilər kənddə adam görəndə həmin yeri atəşə tuturdular. Bütün bunalı isə Cocuq Mərcanlıda həm abadlıq işlərinin aparmasına maneçilik törədir, həm de insanların orda məskunlaşmasına imkan vermirdi. 2016-cı ilin aprel döyüşləri zamanı minlərlə hektar torpaq sahələri erməni işğalından azad edildiyi kimi, Ləletpə yüksəkliyi de onların elinindən alındı və o yüksəkliyə Azərbaycan bayrağı - sancıldı. Bax, ele Cocuq Mərcanlıda da hemin gündən rahat nefes almağa başladı. Bunu o mənəda deyirik ki, bürülən təhlükə sovuşandan sonra Cocuq Mərcanlıda möhtəşəm tikinti, yenidenqurma və abadlıq işlərinə start verildi.

Həmin tikinti gəden zaman men oğlum Eminlə dəfələrlə Cocuq Mərcanlı kəndində oldum. Orda ele möhtəşəm iş görürdü ki, adam bu işə baxanda qurur hissə keçirir və sevinirdi.

Hərdəsa tikinti meydançasında yüzlərə insan işşəridi. Bir tərəfdə Şuşa məscidinin bənzəri olan məscid inşa edildi, bir tərəfdə məktəb tikili, bir tərəfdə yeni işsəf yollar çəkilirdi, bir tərəfdə da digər sosial obyektlər inşa edildi.

Sanki bura böyük Səməd Vurğunun qələmə aldığı "Muğan" poemasında Mingəçevir şəhərinə bənzəyirdi.

Cüntü traktorların, buldozerlerin ve digər texnikaların səsi alımı bəşinə götürdü. Adətən bu səsler insanları yormalı idi, ancaq əksinə, traktorların, buldozerlerin, maşın və texnikaların səsi insanlarda bir rəhatlıq yaradır və qurur oyadır. Qurur

oyadırdı ki, dövlətimiz qısa zaman keşivinde yeni bir kənd tikir və o kəndin tikintisində yuzlərlə insan 24 saat çalışır. Mescidin tikintisi zamanı biz ora baş çəkəndə tikintinin icraçısi dedi ki, bu məscid öz tarixi və mili memarlıq əslubu ilə tamamilə fərqli olacaq.

Cüntü məscidin tikintisinin layihəsi prezident İlham Əliyev tərəfindən də razılıqla qarşılıqlı ve onun yüksək keyfiyyətə tikilməsinə gösəteri verilmişdir.

Ümumiyyətə, qısa zaman keşivinde bu möhtəşəm məscid tikilərə istifadəyə verildi. Tek məscid deyil, məktəb, uşaq bağçası, xəstəxana, 200-dən çox 2,3,4 otaglı mənzillər və bununla yanaşı, her mənzil sahibinə 12 son torpaq sahəsi verildi. Üstəlik 12 son torpaq sahəsi verildi. Üstəlik Cocuq Mərcanlıda bütün infrastruktur yüksək seviyədə inşa edildi. Asfalt yol çəkildi, qaz, işıq, su xətti istismara verilərək əhalinin istifadəsinə verildi.

Təbii ki, bütün bunnarı qısa zamanda həyata keçirmələr elə de asan deyildi. Cüntü ölkə prezidentini canab İlham Əliyev Cocuq Mərcanlıda bütün tikinti, abadlıq və yenidenqurma işlərini öz nəzərətində saxlayırdı. Və Cənab Prezident bura sefəri zamanı da bir daha qeyd etdi ki, işgaldən azad olunmuş və olunacaq bütün şəhərlərde, kəndlərdə və qəsəbələrdə belə abadlıq işləri görülecek.

Cocuq Mərcanlıya insanların bir müddədən sonra köçüb başlıdı. Uzun illər Vətən həsrəti, yurd derdi çəkən yuzlərə kənd sakini geriye döndü. Onların sevincinə neccə rəhatlıqla və böyük sevgi ilə kəndə döndüklerinin biz şahidi olmuşuq. Biz evvəller tikinti gəden zaman düz



Cənab Prezident İlham Əliyev bizim üçün burda hər cür şərait yaradıb.

Cocuq Mərcanlı: Dünyadan göründən kənd! Əvvəller bu kəndi heç Azərbaycanda yaxşı tanımırıdlar.

Amma prezident İlham Əliyevin böyük Vətən sevgisi sayesində bu kənd yenidən tikildi, qurulub və yenidən dünyaya tanındı. Sanki bu kənd bir cənnətə bənzəyir. Hər tərəfdə yaşlı ağaclar, güllər, çıçıklar adama gol-göl deyir. Burda hər gül-dən, çıçəkdən Cocuq Mərcanlının etri hiss olunur və bu etir dünyaya yayılır!..

Faiq QISMƏTOĞLU

AZƏRBAYCAN RESPUBLİKASININ MEDİANIN İNKİŞAFI AGENTLİYİNİN MALİYYƏ YARDIMI İLƏ



Nizaməddin ŞƏMSİZADƏ

Məhabbat heç vaxt ölümür - Əfsanə

Gizli Eşqin həzzini və iztirabını yaşayınlar
Yazıçı dostum Hüseynbala Mireləmovə

Qədim zamanlarda Türk eşitərlərindən birində Ovsun adlı Alp, onun Sunay adlı xatunu yaşayırı. Onların Gündəğə və Aydoğdu adlı iki cəsur oğlanları var idi. Alı da çox məhrən, semini və qururu id. Ovsunun 46 yaşına tamam olmuşdu. Sunay da 40 yaşa yaxınlaşdırı. Ovsun dəvət vüqarın, ne da Sunay gələlliyi və səxşliyini itirməmişdi. Onlar qəmətli, iğid oğlanları qısa olaraq Gün və Ay çağırırdılar. Elə qohum-qardaş, oğlanın adamları da onlara belə müraciət edirdi.

Ayxan və Günxən vaxtlarının çoxunu döyüldərənər keçirir, təfərruatlı döyürlər. Fəqət, Sunay ana bir az xifət eləyir, hərədə Ovsun kişi ilə bəzəvətətraftırdır. Ovsun Alp xatununu çox sevirdi. Tək sevindiyi qədini qədini evlənərənər. Onlar üçün sevgi, məhəbbət mənəviyyatın əsasıdır.

Bəlkə elə buna görə de zengin və qüdretli Türk şeirinin, neğmələrinin lirik qəhrəmanı Əlahezadə Eşqdir:

Eşqdir Mehribət uca gəyləri
Eşqsız, ey dünya nadir dayərin
İdrakı dindirsən söyleyər o da
Hər şey eşq üstündə durur dünyada.

Sunay ana oğlanlarını baş-gözələmək, oğlanın çadırlarını artırmaq isteyirid. Çoxlu düşmənləri olan Türk cəmiyyətinə yeni-yeni Alplar lazım idi. Ancaq "Sunay"ın sağlığı, gələcək baba baba!

Oğlanların ikisi de bir-birindən xəberşiz obadakı en göz qız - saf su kimi duri Aylıne vurulmuşdu. Sunay xatun düşündürdü: Bu çox çətin məsələnə neçə həftə etmək olar?

Tədbirdə Sunay evvelca Ovsunu məsləhətərdi. Ovsun dedi: gel aralarında püş ataq. Aylın adı yazılın kime düşsə, qız olsun onun. Sunay zeytun gözərəyənərənər. Ovun adı yox, kəçi, püş nədir, mal bölgüsündürməsidi.

Sunay oğlanın baş Alpi, Casur bayın yanına məsləhətərdi. Ondan da ağılaban bir şey çıxmır. O da eynən Ovsun Alp kimi metrəni alıb, tərəzini qoyub ölçməyi təklif etdi.

Obada Şəq medressələrində oxuyub gəlmış bir alimi-əzəm var idi. Adına Hüsaməddin deyir. Güman ona qalmışdır. Hüsaməddin müdrik adı, yalnız at minməyi, qılınc tutmağı bilən balaca türklərə məntiqdən, fizikdən, həndəsədən dərs etmişdir.


Hüsaməddin mülliəm Sunayı diqqətə dinləyib dedi: Sen onlara bir Əfsanə danış, hansı çox təsirlənəcə Aylın onun olsun. Lakin bu şartı oğlanlara əvvələnəmə.

Ve sonra filosof Hüsaməddin bəla bir əfsanə söylədi: "Günlər Ay bir-birlərinin çox sevirlər. Lakin təbəritlər fərgi imiş. Gün qızı, isti və herərtə, Ay soyuq və parlaq imiş. Xəsiyətləri heç cür uyğun gəlmirmiş. Bir gün həmisi gecələr çıxan Aylın sehəre qalır. Gün və Ay her ikisi bu qəfil görüsündən sevinir. Qız oğlu bedəni ilə Aylın bax kimi soyuq bedənini qucaqlayırdı. Birdən Gün baxıb görür ki, qardaşı yavas-yavas əriyib suya dönür və onun yerindəndurdu bulaq eməle görə. Gün həmkürüt vərur ağılşır, göz yaşları bulğır.

Sunay ana igid oğlanlarına bəs afsanə danışır. Ayxan esərləşib durur, qılınıcı belinə bağışır, atına minib çəngələrə sarı gedir və bir dəhə obaya qayıtmır.

Günən təsirlərin, ağlayır. O, qənərsiz gözəl Aylıne evlenir. Bir il ötür. Oğlanları - təmizlənən Türk usaqı dünənəye gelir. Günxən Aylına deyir: "Öğlümüñün men Ayxana söz vərmişəm, oğlum olsa onuñ adını qoyacağam". Günxən sevimi vərəvindən etiraz edə bilmir, bəsə dəsər ki, Aylın Ayxanı sevirmis.

- Qoca Türk bu yerde müdrikasına deyib: Məhabbat heç vaxt ölmür: Bülbül nağməsində, quş dilində, çiçək etrində, körpə qıqlıtsında, sevən qəlbərdə və bir də əfsanələrdə yaşıyır.



VAQIF
YUSİFLİ

Her gün dan yerine heyrottə baxıb,
Doğan al gününe alqışlayram.
İlahi, min şükr merhametin
Men her gün Günsəri qarşılıyram.

HƏR GÜN GÜNƏŞİ QARŞILAYAN ŞAIR

Heç yağış deyildi bu nur damcilar,
Başını qalmaqə sehirdi bəlkə.
Bir naked buludun sevgi dastanın,
Yerin qulqına deyirdi bəlkə.

Aləmər içinde sonsuz sırrı tarır,
Bu sırra eyhamı hər çaxan şimşək.
Her yağış damlaş kəlmədi, səzdü,
Yağışın dilini öyrənən gərk.

Tənqidçi həmkərən Əsəd Cahangir ikinci kitabının adı Güneşə bağlıdır. O da həmim kimi her seher Güneşin qarşısındır. Güneşin həsratına qoymuşmaq üçün gecələr ulduzlar boyanır, mürkülgü gözlərindən yuxusunu silir və budur - dəri. Sonra Güneş bütün Yer üzündə öz işığına qərq edir. Azərbaycan poeziyasında Güneş-Günəşə abidlərənər. Murad Qoçoğlu deyir ki, "Günəşin qarşılığı". Mənənə öz işığına qərq edən, Güneşin öz zərərləri ilə hər bir şairin şəhərlərindən yaşayır. Murad Qoçoğluunun yeni-ikinci şeirlər kitabının adı Güneşə bağlıdır. O da həmim kimi her seher Güneşin qarşısındır. Güneşin həsratına qoymuşmaq üçün gecələr ulduzlar boyanır, mürkülgü gözlərindən yuxusunu silir və budur - dəri. Sonra Güneş bütün Yer üzündə öz işığına qərq edir. Azərbaycan poeziyasında Güneş-Günəşə abidlərənər. Murad Qoçoğlu deyir ki, "Günəşin qarşılığı". Mənənə öz işığına qərq edən, Güneşin öz zərərləri ilə hər bir şairin şəhərlərindən yaşayır. Murad Qoçoğluunun yeni-ikinci kitabının adı Güneşə bağlıdır. O da həmim kimi her seher Güneşin qarşısındır. Güneşin həsratına qoymuşmaq üçün gecələr ulduzlar boyanır, mürkülgü gözlərindən yuxusunu silir və budur - dəri. Sonra Güneş bütün Yer üzündə öz işığına qərq edir. Azərbaycan poeziyasında Güneş-Günəşə abidlərənər. Murad Qoçoğlu deyir ki, "Günəşin qarşılığı". Mənənə öz işığına qərq edən, Güneşin öz zərərləri ilə hər bir şairin şəhərlərindən yaşayır. Murad Qoçoğluunun yeni-ikinci kitabının adı Güneşə bağlıdır. O da həmim kimi her seher Güneşin qarşısındır. Güneşin həsratına qoymuşmaq üçün gecələr ulduzlar boyanır, mürkülgü gözlərindən yuxusunu silir və budur - dəri. Sonra Güneş bütün Yer üzündə öz işığına qərq edir. Azərbaycan poeziyasında Güneş-Günəşə abidlərənər. Murad Qoçoğlu deyir ki, "Günəşin qarşılığı". Mənənə öz işığına qərq edən, Güneşin öz zərərləri ilə hər bir şairin şəhərlərindən yaşayır. Murad Qoçoğluunun yeni-ikinci kitabının adı Güneşə bağlıdır. O da həmim kimi her seher Güneşin qarşısındır. Güneşin həsratına qoymuşmaq üçün gecələr ulduzlar boyanır, mürkülgü gözlərindən yuxusunu silir və budur - dəri. Sonra Güneş bütün Yer üzündə öz işığına qərq edir. Azərbaycan poeziyasında Güneş-Günəşə abidlərənər. Murad Qoçoğlu deyir ki, "Günəşin qarşılığı". Mənənə öz işığına qərq edən, Güneşin öz zərərləri ilə hər bir şairin şəhərlərindən yaşayır. Murad Qoçoğluunun yeni-ikinci kitabının adı Güneşə bağlıdır. O da həmim kimi her seher Güneşin qarşısındır. Güneşin həsratına qoymuşmaq üçün gecələr ulduzlar boyanır, mürkülgü gözlərindən yuxusunu silir və budur - dəri. Sonra Güneş bütün Yer üzündə öz işığına qərq edir. Azərbaycan poeziyasında Güneş-Günəşə abidlərənər. Murad Qoçoğlu deyir ki, "Günəşin qarşılığı". Mənənə öz işığına qərq edən, Güneşin öz zərərləri ilə hər bir şairin şəhərlərindən yaşayır. Murad Qoçoğluunun yeni-ikinci kitabının adı Güneşə bağlıdır. O da həmim kimi her seher Güneşin qarşısındır. Güneşin həsratına qoymuşmaq üçün gecələr ulduzlar boyanır, mürkülgü gözlərindən yuxusunu silir və budur - dəri. Sonra Güneş bütün Yer üzündə öz işığına qərq edir. Azərbaycan poeziyasında Güneş-Günəşə abidlərənər. Murad Qoçoğlu deyir ki, "Günəşin qarşılığı". Mənənə öz işığına qərq edən, Güneşin öz zərərləri ilə hər bir şairin şəhərlərindən yaşayır. Murad Qoçoğluunun yeni-ikinci kitabının adı Güneşə bağlıdır. O da həmim kimi her seher Güneşin qarşısındır. Güneşin həsratına qo

